


# "İNSANIN SURƏTİNDƏ RƏHMANIN HEYRANIYAM..."

*Oqtay İsmayıllının "Nəsimi şagirdiyəm" kitabına dost baxışı*



Oqtay İsmayıllının yaradıcılığında təxminən 5 il əvvəl yeni bir meyil - Nəsimi düşüncəsinə yaxınlıq özünü göstərməyə başladı. Mən onu, özü etiraz etsə də, "Nəsimi şagirdi" adlandırmayağa başladım. Getdikcə bu əhvali-rühriyyə güləndi və özünəməxsus şəkildə biçimləndi.

Budur, indi özünü "Allah bülbülü" adlandıran şair beşilik düşüncələrin toplusu olan 150-yə yaxın şeirini yenidən nəşr olunmuş "Nəsimi şagirdiyəm" kitabında öz oxucusuna təqdim edib. (Mən Oqtayın yazılarını müntəzəm şəkildə izlədiyim və onunla tez-tez həmsöhbət olduğum üçün bu topludakı şeirlər haqqında fikirlərimi qısaca bildirməyi lazımlı bildim).

Oqtay valeh olduğu Nəsimi fəlsəfəsinə tamamilə şərrik deyil, yəni sufi-hürfi ideologiyasını kor-koranə qəbul etmir. Altı yüz illik zaman fərqi insan düşüncəsində xeyli dəyişikliklər edib. Bütün fəlsəfi sistemlər kimi, bəzən Nəsiminin fərqli məqamlara görə öz adı ilə nəsimilik adlanan vəhdəti-vücad və hürufilik düşüncələri də az-çox dəyişikliklərə məruz qalıb. Üstəlik Nəsimi dühasının tamamilə qavranılması, demək olar ki, mümkün süzdür. Heç Oqtay da belə iddiada deyil. O, Nəsiminin poetik təlimindən əsasən insanı kamilləşdirən, ülviləşdirən, saflığı ilə Allaha yaxınlaşdırıran, ruhən ona qovuşturan və "fə-nafillah" mənasında İlahidə əriyərək ayrıca fərd kimi yo-

xa çıxıb, Bütövün bir zərrəsitək əbədi var olmaq fikrini müdafiə edən cəhətləri seçib, onları inkişaf etdirməyə çalışır. Niyə? Çünkü çağdaş dünyamız cahillərin insanı alçaltmasından, qanını axıtmamasından, doyumsuz nəfsi üçün bütün fəziletləri tapdalayanlardan dözləməz əzab çəkir. Buna görə də müəllif İnsanı öz ilahi missiyasını dərk edərək, Şərə qəti müqavimət göstərməyə, həqiqətən "varlığın əşrəfi", "aləmlərin tək şöhrəti" olmağa səsləyir:

*Anla ki, sən böyük sən ilahi bir zərrətək,  
Kafirdir, kim ki səni kiçik verir qələmə.*

Müasir sadə insanın düşüncə tərzinə uyğun olaraq, Oqtay Nəsiminin işlətdiyi mürəkkəb, arxaikləşmiş təriqət jarqonlarından istifadə etmir, hərf, rəqəm metaforlarından yalnız bəzi anlaşıqlı olanlarını dili gətirir, onun kimi "Quran"dakı söz, ifadə və hətta bütöv ayələri şeirdə işlətmir, düşüncələrinin aydın ifadəsinə çalışır. O, Nəsiminin dediyi kimi, "yalnız Süleymanın bildiyi quş dilində" dənişmişir.

Zənnimcə, bu kitabda verilmiş şeirlərin məzmun və forması ilə bağlı bəzi qənaətlərimi də bürüdülməyim artıq olmaz. Oqtay da "mən" sözünü "özüm" mənasında yox, "insan" anlamında işlədir və Allahın insanı özünə bənzər surətdə yaratdığı, nəfəsilə öz ruhundan bir zərrəni verərək canlandırdığı fikrini əsas tutaraq, onu ən ülvı məqamda görür:

*Allah öz gözəlliyin bəndəyə bəxşış edib,  
İnsan surəti verir "ənəlhəq"in isbatın.*

Ruhumuz onun zərrəsi olduğu üçün insana qarşı hər hansı haqsızlığı Oqtay Allaha qarşı üsyan kimi səciyyələndirir.

Oqtaya görə, insanın da əvvəli, axırı yoxdur, o da İləhi kimi əbədidir, çünkü Xalıq bütün varlığı məhz öz sevimlisinin xatirinə yaradıb. Deməli, insan onun fikrində kainatdan da əvvəl mövcud olub. Deməli, biz maddi varlıq kimi var olmazdan qabaq da Allahın fikrində var olmuşuq, başqa sözlə, hətta Kainatdan da yaşıyıq:

*Hələ "ol" sözüylə var olmamışdan  
Allahın fikrində yaranmışam mən.*

Oqtay insanı öz ucalığını dərk etməyə, mənəvi təmizlənmə yolu ilə "ənəlhəq" məqamına yüksəlməyə səsləyir. Allahın bənzərinə Allahsız işlər yaraşmaz:

*Siyrl zülmət içindən, nura can at, ey insan,  
Səni ərşə səsləyən yaniqli bir xitabam.*

Oqtay "Quran"dan, müsəlman olduğundan dənə-dənə söz açsa da, məhdud çərçivədə qalmır, bütün dini, milli, irqi, sosial fərqləri zahiri görüntüsü hesab edir. O da insanları iki yerə: kamillərə və cahillərə böllür. Onun fikrincə, günah Allahın bəxşisi olan ruhu çirkəndirmək, qəbahətlərə bulaşmaq, savab isə onun sevərək yaratdığı təmiz insanları sevmək, fəzilətləri həyat tərzinə çevirməkdir. Ümumiyyətlə, Oqtay son illər şəxsi səciyyəli məhəbbət-dən yazdırır. Onun təbliğ etdiyi məhəbbət fəlsəfi: insana, təbiətə, İlahiyə məhəbbətdir:

*Məcnuntək özümü tapmiram məndə,  
Candan ruha kimi yarla doluyam.*

Oqtayın bəzi düşüncələri mürəkkəb görünüşə də, əslində çox sadədir. Adəmin övladı kimi mənşeyimiz göylə, yerdə doğulduğumuz üçün yerlə bağlıdır. Deməli, həm göyün, həm də yerin sakiniyik:

*Bədənim yerdir, ruhən göyəm,  
Rəbbin dostuyam, mərdanəyəm.*

Oqtay dünyanın, ömrün faniliyi fikrinə şərik olmur, çünki müdrik Yaradıcı hər şeyi ölçüb-biçib. O, səhvə yol verə bilməzdə ki, sonra hökmünü ləğv etsin. Hər şey Onun əvvəldən müəyyən etdiyi qanunlar əsasında təkmülə uğrayır. Ölüm də son deyil, mövcudluğun hələ də anlaya bilmədiyimiz daha təkmil bir formasıdır:

*Nə ilkim heç, nə sonum puç,  
Mən həmişə var olmuşam.*

Oqtaya görə, Allahın zərrəsi də özü kimi kainatdan böyükür:

*Allahın zərrəsi Allahdır həm də,  
Ocaq say-hesabsız közü deyilmi?*

Ona görə də İnsan sonsuzluğun özünə də sığa bilməz. Mənçə, Oqtay Adəm övladının əzəmətini ən mübaliğəli şəkildə ifadə etməkdə haqlı və inandırıcı görünür:

*Aləmləri min qat böyüüt,  
Yenə cəmdən böyüyəm mən.*

Nələri görürsə, gözündə, nələri anlaysa, düşüncəsindədir. Deməli, insanların gözü və ağılı görünənlərdən və zənn olunanlardan böyükür:

*Gördüyü nə varsa, gözündədir, bax,  
Gözü həm bu Yerdir, həm kəhkaşandır.  
Fani də, baqi də ondadır, demək,  
Bir vücud içində iki məkandır.*

Sonsuzluğu, əbədiyyəti anlamağı elə sonsuzluq və əbədiyyət mənasında qəbul edən şair inamlı bildirir: "Əbədiyəm, zaman mehdirdir".

Oqtayın bəzi qənaətlərinə müəyyən elmi faktları nəzərə almaqla daha asan haqq qazandırmaq olar. Müasir nəzəriyyələrdən birinə görə, bütün kainat əvvəlcə bir nöqtə şəklində sonsuz sıxlığa və temperatura malik cisim şəklində olub. Sonra ağlaşımaz bir partlayış nəticəsində genişlənməyə başlayıb. Zaman boyunca həmin cisim qəlpələrindən qalaktikalar, ulduzlar, planetlər və böyük-lü-kiçikli bütün varlıqlar yaranıb. Deməli, bütün cansız və canlı varlıqlar eyni maddədən yaranıb. Oqtay bu mənşə ümumiliyini, İnsanla Kainatın harmoniyasını özünəməxsus şəkildə belə ifadə edir:

*Məndə hər ulduzdan bir zərrə qalib,  
Mənim də bir zərrəm hər ulduzda var.  
Oqtayın İnsana sevgisi də heç bir sərhəd tanımır:  
Yalnız sənsən, ey insan, tək Tanrının əzizi,  
Surətində aşkardır Haqqın nurlu bənizi.*

"Nəsimi şagirdiyəm" kitabında müəllifin ən sevimli bədii ifadə vasitəsi olan təzadalar yenə diqqəti ilk baxışda cəlb edir. Məsələn:

*Könlüm necə sığır, ah, bir zərrəlik cahana?  
Sonsuza bax, məhdudun içində məkan tutub.*

Oqtayın kədəri, mənəvi əzabı qətiyyən şəxsi səciyyə daşıdır. O, bəşərin bitməz dəndləri ilə göynəyir:

*Sənə görə yandırır yeri-göyü ah-naləm,  
Öz əzabın kimi bax, insan, mənim naləmə.*

Bu kiçik qeydlərimə yekun kimi deyim ki, "Yalnız kamillə bilir, nə cür əzəmətliyəm", - deyən Oqtay İsləmili təbiətinə uyğun olaraq, yenə nəinkin təvazökarlığını saxlayır, hətta şair olmadığını, şeirlərinin qeybdən gələn piçiltələr olduğunu bildirir:

*Quluyam görünməz bir hökmdarin,  
Yazıram qeybdən deyilənləri.*

**Şahməmməd DAĞLAROĞLU**